

Fransa müstəmləkəçilik siyasətini davam etdirməkdə israrlıdır

Özünü dünyada insan haqlarının "qoruyucu mələyi" kimi göstərib bu üsulla digər ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinməyən Fransa insanlığa qarşı yaramaz əməllərindən əl çəkmək istəmir. Paris milyonlarla insanların yaşadığı ölkələrdə öz kolonializmini davam etdirməkdə nə qədər israrlı görünən də, əsarətində saxladı, təbii sərvətini talayib sosial-mədəni, dini dəyərlərini tamamilə məhv etməyə çalışdı xalqlar azadlıqları uğrunda mübarizəyə qalxaraq zülümən xilas olmaq və müstəqil dövlətə çevrilmək üçün qəti mübarizəyə başlayıblar.

Fransa sərhədlərindən 20 min kilometr uzaqda Sakit okeanda yerləşən Yeni Kaledoniya arxipelaqında XXI əsrin 24-cü ilində neokolonial siyasetinə ən amansız əsullarından istifadə etməklə ağalığını qoruyub saxlamağa çalışır. Parisin Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını nəzarətdə saxlamaq və onların ada dövlətində mütləq çoxluq olmasına önləmək üçün konstitusiyaya dəyişiklik etməsi paytaxt Numeada müstəqillik tərəfdarlarının ciddi etirazına səbəb olub.

Azadlıqları uğrunda mübarizəyə qalxan kanak xalqının haqlı tələbinin qarşısını almaq, etirazları yatırmaq məqsədilə Fransa hökuməti adaya qoşun yeridib əhalini divan tutdu. Bununla da kifayətlənməyən işgalçi dövlət Yeni Kaledoniya giriş-çixışın qarşısını almaq məqsədilə hava limanını da bağladı. İnsan hüququndan, demokratiyadan dəm vuran Fransanın güc strukturları hüquqları uğrunda mübarizəyə qalxan etirazçılara qarşı ən qəddar əsullardan istifadə etdi.

Etirazların yatırılması missiyası isə Fransanın bölgədə canişini rolunu icra edən, kanaklara xüsusi nifro-ti ilə seçilən ali komissar Lui Le Franka tapşırılıb.

İxtiyaclar zamanı ən azı 7 nəfər həlak olub, yüzlərən insan yaralanıb. Paytaxt Numeada çox sayıda evlər və müəssisələr qarət edilib və yandırılıb. Neticədə yerli rəsmilər səhərdən axşama qədər insanların küçəyə çıxmışına və toplaşmasına qadağə qoyub. Zorakılıq həmcinin

nin məktəblərin və müəssisələrin qapadılmasına, hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub, minlərlə turist ərazilini tərk edə bilməyib.

Rəsmi Parisin problemi güc yolu ilə həll etməyə çalışması Yeni Kaledoniya sakinləri başqa bir problemlə də üz-üzə qoyub. Bəzi supermarketlər məhdudiyyətlər tətbiq edərək, eyni kateqoriyadan olan məhsulun iki dən artıq alınmasına icazə vermirlər. Piştaxtalardan tamamilə boşalıb. Saatlarla növbə gözləyən sakinlər on zeruri ərzəq, süd, çörək və digər məhsulları almada çətinlik çəkirlər.

İghtışlardan bir həftə sonra Fransa Prezidenti Emmanuel Makron Sakit okean arxipelaqına 24 saatlıq uçuş etsə də, barrikadaların yayınlaşması üçün hava limanından birbaşa Numeadakı polis qərargahına helikopterlə uçub. Adaya müdafiə naziri, daxili işlər naziri və dənizəşiri ərazilər naziri ilə səfər edən Makron paytaxt Numeada verdiyi ilk açıqlamada "Mən burası böyük hörmət, təvazükkarlıq və fədakarlıq düşüncəsi ilə sakitliyi bərpa etmək üçün hər şeyi etmək əzmi ilə gəlmisəm" desə də, Yeni Kaledoniya ightışçıları yatrımaq üçün yerləşdirilən təhlükəsizlik qüvvələrinin üç min əməkdaşının adada qalmaqdə davam edəcəyini bildirib. Fransa prezidenti əlavə edib ki, təhlükəsizlik qüvvələri, hətta bu il yayda Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı da adadan çıxarılmayacaq.

İghtışların ilk günündə nə qədər gülüşdöğuran olsa da, Fransanın daxili işlər naziri Jerald Darmanen Fransa Milli Assambleyasının hüquq komitəsində çıxış edərək baş verən ightışlarda ölkəmizi əsəsəz olaraq ittiham etmişdi.

Fransa konstitusiyasına görə, Yeni Kaledoniya xüsusi səlahiyyətləri, özünəməxsus hüquqları olan muxtar dövlətdir. Fransanın özü tərəfindən də qəbul olunmuş bayraqı, pul vahidi, dövlət strukturları var.

Etirazlar təkcə yerli əhalinin Fransa siyasetindən artan narazılığını əks etdirmir, həm də daha çox özü-nüdərətəməni, yerli xalqların hüquqlarının müdafiəsinə və təbii sərvətlərin fransız şirkətləri ilə birləşdə beynəlxalq korporasiyalar tərəfindən istismarına son qoymasını tələb edirlər.

Fransanın Yeni Kaledoniya'da müstəmləkəçilik siyaseti beynəlxalq ictimaiyyət və bəzi insan hüquqlarına qadağə qoyub. Zorakılıq həmcinin



ri təşkilatları tərəfindən də təqnid edilib. Onlar Parisi yerli xalqların mədəni və hüquqi xüsusiyyətlərinə yekərincə hörmət etməməkdə, habelə onların Fransadan müstəmləkə asılılığından xilas olmaq isteklərinə imkan verməməkdə ittiham edirlər.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə müstəmləkəçiliyə qarşı olduğunu nümayiş etdirmişdir. Bakıda təşkil edilən beynəlxalq dekolonizasiya tədbirlərində Azərbaycan Prezidenti Fransa hökumətini Yeni Kaledoniya və dənizəşiri icma və ərazilərdəki digər xalqların hüquqlarına hörmət etməyə çağıraraq demişdir: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyəncə qalıqlarıdır".

Fransanın müstəmləkəçilik siyasetindən bezən, adı insan hüquqlarının təpədalanmasından cana doybə müstəqil yaşamaq, müqəddərətlərinə özləri müəyyənloşdırırmək uğrunda mübarizə aparan ölkələrdən biri də Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyasıdır. Bu ölkə yerli dildə Maohi Nui adlandırılır. Polineziyanı Fransanın nüvə poliqonu da adlandırmaq olar.

1966-1996-ci illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sinağı həyata keçirilib. Bölgədə etraf mühit üçün ağır fəsadlarla nəticələnən nüvə sinaqları 170 min nəfər əhalinin həyatına son qoyub. Eyni zamanda yerli əhalidən arasında xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub. Polineziya həm də epidemik xəstəliklərin (çikunqunaya böhrəni, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır.

Məsələ ondadır ki, Fransa Yeni Kaledoniya etnik icmalar arasında tətbiq etdiyi "parçala və hökm sür" siyasetini burada həyata keçirə bilmir. Fransız Polineziyاسında həm icraedici, həm də qanunvericilik hakimiyyətində yerli əhalinin üstünlüyü malik olması Fransa dövlətini ciddi şəkildə narahat edir. Alternativ yollar axtarınan Fransa dini icmala təsir göstərib qarşılurma yaratmağa çalışır. Belə ki, Polineziya əhalisi əsasən protestant və katolikdir. Çoxluq təşkil edən protestantların əksəriyyəti müstəqillik tərəfdarlarıdır. Polineziyanın adalardan ibarət olmasından sui-istifadə edən Fransa hökuməti katoliklərin çoxluq təşkil etdiyi adalarda rəhbər şəxsləri müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışır.

Fransız Polineziyاسının müstəmləkəçilikdən azad olunması məsəlesi ilə əlaqədar BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında" Bəyannamesinin həyata keçirilməsinə dair son on ilə 11 qətnamə qəbul olunub.

Mühüm beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Fransanın Polineziyanı əlində saxlamaq üçün ciddi-cəhdələr göstərməsi bu ölkənin müstəmləkəçilik tarixindən, müxtəlif xalqların hüquqlarına laqeyd münasibətindən, həmçinin müstəmləkəsi altında olan ölkələrin sərvətləri hesabına varlanmadan davam etmək niyyətindən qaynaqlanır. Lakin yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyاسının müstəqillik mübarizəsində uğur qazanacağına ümidi artırır.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*